



## [...Zngzurda hr v kndlrin adlar nec dyidirilib](#)

Zngzur Azrbaycann tarixi mahaldr. Cumhuriyytin suqutundan drhal sonra bu razinin bir hisssi Ermnistana verildi. Zamanla butun mahal onlarn nzartin kecdi. Onlar mumkun qdr kndlrin hamsnn adn dyisdirmy calsb. Bizimyol.info bu msly diqqt ayrb. Zngzur kndlrinin sl adlarn .arasdrdq

Arannews :Bu rayonu Qoris adlandrr. Kndlrin bir coxu hl bir sr vvl bas vernlr zaman sradan cxb. Bagrbyli v Ballqayan 1918-ci ild dagdblar. Birinci Alyanl 1905-ci il hadislrindn sonra, Ikinci Alyanl, Xot 1920-ci, Samsz 1940-c ildn xarabalga cevrilib. Hortuyuz mshur quldur Andranik Ozanyann qrqn torttdiyi .knddir. 283 nfr qtl yetirilndn sonra yasays mskni sahibsiz qalb Gorusda ad tamamil dyisdiriln 10-a yaxn knd var. Qaladsini Qalidzor, Bayanduru Bagatur, liqulunu Azatasen, Korunu Dzorasen, Mugancq Haygedazor, Yaycn Qarjis, Qurdqulaq Vanand ediblr. Maldasa Kasuni adn .qoyublar. Indi bu qdim Azrbaycan kndind 11 sakin yasayr Gorusda bir cox kndlrin adlarn bzi hrflri dyisdirmkl saxlayblar. rvusa Aravus, Shrcik Sgarsik, Xanazaxa Xnatsax, Xnzrk Xndzoresk, Qaraunca Karaxunc, Surnuxuya Surnux, Xzinvara Xoznovar, Suvarya Suvaranats, Tnztapa .Tandzatap deyirlr. Sahverdirlin yerind Vorotan qsbisi yaradlb Qafan &ndash; Zngzurun n cox knd olan rayonu Kapan adlandrlmaga baslanlb. Burada ad tamamil dyisdiriln kndlrin say daha coxdur. Dymdagln Srvenants, Kilskndi Srasen, Kurdkndi Lernadzor, Sirkta Xrdants, Axtaxanan Xladak, Caykndi Getisen, Kutqumu Gehanus, Zeyvni David-bek, Maqauzu Kaxnut, Pirmzrni Katnarat, Dornunu Antarasat, Asag Godklini Barqusat, Yuxar Godklini Vardavanq, Asag Qaracimni Ditsmayri, Bydag Xordzor, Xlci Atcanan, Qaradgan .Vanek, Musllmi Dzaqikavan, Sabadini Yegek, Purulunu Verin Geqavank ediblr Qafanda da ad azacq dyisdiriln kndlr var. Acbaca Acabac, Agvana Agvani, Asag Xotanana Nerkin Xotanan, Asag Girtaga Nerkin Giratag, Yuxar Girtaga Verin Giratag, Atqza Atkiz, krk Aqarak, Dovrusa Taurus, Ggya Gegi, Hctiy Voceti, Kuruda Karut, Qacarana Kacaran, Qovsuda Kavcut, Siznk Snak, Sxovuza Sikaxox deyirlr. Keypsin v Pyhan razilrind Nor Astgaberd adl yasays yeri yaradlb, burada 53 nfr mskunlasb. Grdin adn Karda dyisiblr, amma 2001-ci ildn .burada yasays yoxdur. Kirsi d son sakini 20 il vvl trk edib Aralq Oxcu, Arxustu 1905-ci il hadislrindn sonra, Cullu otn srin 40-c illrind xarabalga cevrilib. Dasnovda 1918-ci ild qrqn tordilib, buran insansz qoyublar. Cbill, Incvar, Turabxanl, Yemzli otn srin 30-cu illrinin axrlarnda, Sotal il Tcdin mhz 1930-cu, Qusculu 1950-ci, fsrli 1960-c ild lgv edilib. Acagudan 1969-cu ild butun azrbaycanllar cxarlb, bura olu knd cevrilib. Agknd 20-ci srin vvlrind .sradan cxb. Pircavidan daha xususi yasays mntqsi deyil Megri &ndash; Bu rayonda kndlrin say cox deyil. Aldrni Alvank, Krcivan Karcevan, Maralzmini Txkut, Nuvdini Nrnadzor, Seyidlr Vardanidzor, Vngi Vank adlandrmaga baslayblar. Cmi 12 nfrin yasadg Pusgah rsmi sndlrd Aygedzor .kimi gostrilir Qarakils - Ermnistanda Sisyan rayonu kimi tanr. Indi kndlrindn Agknd Asotavan, Agudi Aqitu, nglfit Anqexakot, Bazarcay Gorayk, Borisovka Tsguk, Comrdli Tanaat, Drbas Darbas, Dstgird Dastakert, lili Salvard, rfs Arevis, Qzlcq Isxanasar, Murguz Tsguni, Sofulu Njdeh, Slt Saqat, Samknd Samb, Sxlar Torunik, Tulus Tolors, Urud Vorotnavan, Uz Uyts adlanr. Qalacqla Mliklr

.birlsdirilib, umumi ad kimi Spandaryan secilib  
Mzr kndinin tarixi orta srlr gedib cxr. 1828-ci ild Irann Xoy shrindn xeyli  
azrbaycanl bura kocub. Knd sovet dovrund Barsravan adn qoyublar. Indi  
.Ermenistanda Mutsk kimi tannr  
Saybalya d&uuml;mn trfin ayag ilk df 1924-cu ild dyib. Buran zbt edndn sonra  
.adn Sarnakunk edibl  
Arqln 1918-ci ild xaraba qoyublar. Baharlada qrqn bundan bir il vvl tordilib,  
salamat ev qalmayb. rmisdn d hmin ilin dekabrnda azrbaycanllar qovulub,  
.yasays mskni tarixin yaddasna qovusub. Pulknd d bnzr taleyi yasayb  
Bozkndin sakinlri el 1918-ci ild hucuma mruz qalb, kndi trk etmli olublar. 1922-  
ci ild dogma yurda qaytmaq chdin imkan vermyibl. Indi buradan da sr-lamt  
qalmayb. lissar, Qvraq, Pusk otn srin 30-cu illrinin sonlarndan xarabalga cevrilib.  
Sukar adl knd d qalmayb. 1918-ci il qrqnlr zaman yerli sakinlr Naxcvana uz  
.tutub  
Tzknd 1905-ci ildn sonra xaraba qalb. Amma mustqillik illrind burada yasays  
.mskni salnb. Indi Tasik adlanan kndd 300 nfr yaxn sakin yasayr